

suların qidalanma mənbeyinin və məkanının çirkənməsi kimi qiymətləndirilməlidir. Bununla yanaşı, Bakı şəhəri və Abşeron yarımadasının digər yaşayış məntəqələrinin su təminatının bir hissəsi də ümumi məhsuldarlığı  $12,0 \text{ m}^3/\text{s}$  olan Ceyranbatan su anbarı suları hesabına ödənilir. Su anbarı və onu qidalandıran Samur-Abşeron kanalı açıq su hövzələri olduqları üçün onlar atmosfer çöküntüləri və tozları ilə birbaşa əlaqəlidir.

Abşeron yarımadası Azərbaycan Respublikasında ən vacib xalq təsərrüfatı regionudur. Burada Bakı, Sumqayıt və digər iri sənaye və yaşayış məntəqələri, şanitar-müalicə kompleksləri yerləşir. Yarımada neftçixarma, nefemalı, kimya, maşınqayırma, yüngül, yeyinti sənayeləri geniş inkişaf edib. Kənd təsərrüfatında bağçılıq, qoyunçuluq, maldarlıq intensiv inkişaf edir.

Texnosfer elementlərinin əsas və birləşdirici xüsusiyyətləri və onların geoloji-hidrogeoloji mühitə təsiri, əsasən sudan istifadə ilə bağlıdır.

Yarımadanın təbii şəraiti onun ərazisində yeraltı və yerüstü su stansiyaları əhalinin, kənd təsərrüfatının, sənayedə və digər yayılmış infrastrukturların lazım olan miqdarı və keyfiyyəti ödəmir. Reallıq ondan ibarətdir ki, çatışmayan suyu təmin etmək üçün kənardan  $30 \text{ m}^3/\text{s}$  su yarımadaya daxil olur. Arid iqlimli və sahəsi  $2 \text{ min km}^2$  olar Abşeron yarımadası, onun mürəkkəb litoloji tərkibi və olduqca çətinləşmiş geofiltrasiya xüsusiyyətlərinə malik əraziyə daxil olan sular geoloji sistemə təsir göstərir.

Vəziyyətin ikinci əsas xüsusiyyəti yarımadanı qərbdən şərqə doğru  $70 \text{ km}$  məsafədə kəsən və sərfi  $5 \text{ m}^3/\text{s}$  olan Abşeron magistral kanalıdır. Kanal texniki vəziyyətinə görə yeraltı suların daimi qidalanmasını təmin edir.

Yarımadanın texnosferini formalaşdırın üçüncü əsas faktor  $150 \text{ km}$ " olan neft-mədən sənədləridir ki, bunların da ərazisində neft laylarına vurmaq üçün çirkəb suların toplandığı saysız-hesabsız arxlardır, çökəkliliklərin olmasıdır.

İntensiv şəhər sularının inkişafı, sənaye və mülkü obyektlərin tikilməsi üçün ayrılan sahələrin intensiv mənimşənilməsi dördüncü əsas xüsusiyyətdir.

İri sənaye obyektlərinin məhdudlaşmış sahələrinin, suvarılan torpaqlarla, zibilliyin töküldüyü sahələrlə yaxında olması, müxtəlif nəqliyyat arteriyalarının və neft rezervuarlarının biri-birinə çevriləməsi olması texnosferin birinci əsas xüsusiyyətidir.

## ABŞERON YARIMADASINDA ATMOSFERİN ÇIRKLƏNMƏSİ VƏ TEXNOSFERİN QİYMƏTLƏNDİRİLMƏSİ

**İbrahimova S.İ., Cəfərova E.N.**  
*Azərbaycan Dövlət Neft və Sənaye Universiteti*

Yarımada ərazisində atmosferin sənaye və istehsalat obyektlərinin təsirindən çirkənməsi və onların yeraltı suların çirkənməsində rolunu qiymətləndirmək üçün xüsusi çöl və laboratoriya tədqiqatları aparılmışdır. Bununla yanaşı, atmosferin çirkənməsinin yerüstü və yeraltı su hövzələrinə mənfi təsiri də təkzib olunmazdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə Respublikamızda hər il atmosferə  $2-2,5 \text{ min ton}$  zərərli maddələr atılır ki, bunların da böyük bir hissəsi Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərin payına düşür. Bunların arasında karbohidratlar, dioksidlər, benzopren, formaldehid, mis, kükürd, anhidriti, flüroin və xlorin maddələri, ağır metallar, qurğuşun, qalay və s. vardır. Bakı atmosferində olan formaldehidlərin miqdarı isə yol verilən standartlardan  $2,5-3$  dəfə yüksəkdir.

Məlum olduğu kimi Respublika sənayesinin  $80\%-dən$  artıq həcmi Bakı şəhəri və Abşeron yarımadasında cəmləşir və başqa bölgələrlə müqayisədə bu regionda atmosferin çirkənməsi özünü daha qabarlıq şəkildə göstərir. Belə ki, Sumqayıt şəhərinin kimya zavodlarının, Qaradağ sement zavodunun bu istiqamətdə «xidmətləri» xüsusi ilə qeyd edilməlidir. Abşeron yarımadasında şirin və az minerallaşma dərəcəsinə malik yeraltı sular qeyri-bərabər şəkildə yayılmaqla özlərini məhdud istismar ehtiyatları ilə ( $241,0 \text{ min m}^3/\text{gün}$ ) səciyyələnlərlər və onların istismar ehtiyatlarının da əsas qidalanma mənbələri atmosfer çöküntüləri və kondensasiya sularıdır. Yarımada atmosferin çirkənməsi bilavasitə yeraltı